

MasterFinish® RL 309

Estetik səthin əldə olunması üçün istifadə edilən, tərkibində həlledici olmayan, mineral yağ əsasında hazırlanan qəlib ayırıcı vasitə

MATERIALIN TƏQDİMƏTİ

MasterFinish® RL 309 – hava boşluqsuz, eyni mənşəli, hamar beton səthi əldə etmək və qəlibdən betonun asan şəkildə ayrılmasını təmin etmək məqsədilə hazırlanmış qəlib ayırıcı vasitədir.

TƏTBİQ SAHƏSİ

- Polad, faner və plastik qəlib sistemlərində
- Çoxterkibli yığıma qəliblərdə.

ÜSTÜNLÜKLƏRİ

- Qəlibin betondan asan şəkildə ayrılmasına imkan verir;
- Qəlibin istismar müddətini uzadır;
- Beton səthindəki hava qabarcıqlarını azaldaraq, daha hamar beton səthinin əldə olunmasını təmin edir;
- Polad qəliblərdə korroziyanın qarşısını alır;
- İşçilər üçün ətraf mühit və sağlamlıqla bağlı riskləri azaldır;
- İstifadəyə hazırdır;
- Buxarla qurudulma üçün uyğundur.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Materialın strukturu	Yağ əsaslı
Görünüşü	Sarımtıl şəffaf maye
Xüsusi kütləsi (20°C-də)	~ 0.83 kq/litr
Tətbiq temperaturu	> -50°C
Yapışqanlığı	~ 17 cSt

Xlor tərkibi	< 0.1%
--------------	--------

TƏTBİQ QAYDASI

MasterFinish® RL 309 istifadə edilmədən əvvəl mütləq mexaniki şəkildə qarışdırılmalıdır. Qəlib ayırıcı istifadə olunmadan əvvəl, qəliblər beton qırıntılarından, taxta və metal parçalardan, qar və buzdan yaxşı şəkildə təmizlənməlidirlər. **MasterFinish® RL 309** digər qəlib ayırıcı vasitələrlə qarışdırılaraq istifadə olunmamalıdır. **MasterFinish® RL 309** püskürdülərək və ya fırça vasitəsi ilə tətbiq edilə bilər. Ən yaxşı nəticəni əldə etmək məqsədilə **MasterFinish® RL 309** qəlib üzərinə nazik təbəqə olaraq bərabər şəkildə tətbiq olunmalıdır. Materialı bərabər şəkildə yayaraq bir yerdə toplanmasının qarşısı alınmalıdır.

Püskürdülmə vasitə ilə yerinə yetirilən işlərdə, ucluq ilə qəlib səthi arasında məsafə 50-100 sm olmalı, püskürtmə təzyiqi isə 4-6 bar olmalıdır. Qəlib səthinin üzərinə püskürdülən sudakı yağ məhlulu hava temperaturu və rütubət səviyyəsindən asılı olaraq 15-25 dəqiqə sonra yağdakı su məhluluna çevrilir və suyu buxarlanır. Qəlib üzərində yağışın təsiri ilə asanlıqla çıxmayan ağımtıl bir təbəqə əmələ gəlir.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yarana biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistratı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35

DİQQƏT EDİLƏCƏK MƏQAMLAR

MasterFinish® RL 309, kauçuk üzlüklü qəliblərdən başqa bütün qəlib növləri ilə istifadə oluna bilər.

MasterFinish® RL 309 digər məhsullarla qarışdırılmamalıdır.

SƏRFİYYAT

Qəliblərin səthinin vəziyyətindən və tətbiq formasından asılı olaraq dəyişir 1 litr **MasterFinish® RL 309**, 6 bar təzyiqli nasos ilə ucluqdan püskürdüldükdə 85-125 m²-lik səthə çəkmək mümkündür. Nəticənin daha qənaətbəxş olması üçün yağlamanın nazik üzlük təbəqəsi şəklində həyata keçirilməsi tövsiyə olunur. Məhsul normadan artıq istifadə olunduqda, sərfiyyatın artması ilə yanaşı beton səthinin tozlanmasına və ləkələnməsinə səbəb olur. Səthin üzəri barmaqla yoxlanılmaqla, tətbiq olunan məhsul miqdarının uyğun olub olmaması müəyyən oluna bilər. Artıq həcm kürekçik vasitəsilə təmizlənməklə ən effektiv nəticəni əldə etmək mümkündür.

QABLAŞDIRMA

210 litrlik çəllək

30 litrlik bidon

SAXLAMA MÜDDƏTİ

Orijinal qablaşdırmada, normal saxlama şəraitində, ağzı acılmamış qablaşdırmada saxlama müddəti 18 ay təşkil edir.

SAXLAMA QAYDASI

Materialı üstü örtülü, günəş şüalarının birbaşa düşməsindən uzaq və temperatur dəyişkənliyindən qorunan yerlərdə, +5°C+40°C temperaturda saxlanması məsləhət görülür. 1 aydan çox saxlanmış məhsul istifadədən əvvəl mexaniki olaraq qarışdırılmalıdır. Qarışdırma zamanı təzyiqli havadan istifadə olunması məsləhət görülür.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yarana biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35